



***Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi üzrə
“Uşaqların Nizami Gəncəvi dünyası”
adlı kitabı nəşr olunub.***

“Uşaqların Nizami Gəncəvi dünyası”

Nəşr layihəsinin rəhbəri və kitabın ön söz müəllifi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadır. Türk xalqlarının zəngin ədəbiyyat xəzinəsinə, musiqisinə, incəsənətinə töhfə vermiş dahi şəxsiyyətlərin dünya miqyasında tanınılması yönündə fəaliyyət göstərən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Nizami Gəncəvi irsinin daha dərinədən öyrənilməsi və geniş auditoriyaya çatdırılması istiqamətində müxtəlif dillərdə kitablar nəşr etmiş, böyük mütəfəkkirə həsr olunmuş tədbirlər həyata keçirmişdir. Uşaqların ixtiyarına verilən bu kitab türk dünyasının milli-mənəvi dəyərlərini, eləcə də əcdadlarımızdan bizlərə miras qalan əxlaqi keyfiyyətləri müasir dövrdə yetişən yeni nəsillərə aşılamaq məqsədi daşıyır.

Kitabda Türk Dünyasının böyük mütəfəkkiri, dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin uşaqlar üçün müxtəlif illərdə işlənmiş variantları yer alıb. Abdulla Şaiq, Mir Cəlal, Mirmehdi Seyidzadə, Mikayıl Rzaquluzadə və digər görkəmli ədiblərin uyğunlaşdırdıqları bu nümunələr “Xəmsə”dəki yüksək insani xüsusiyyətlərin təənnüm olunduğu tərbiyəvi əhəmiyyətə malik əsərləri uşaqlara daha anlaşıqlı şəkildə təqdim edir.

Topluda Nizaminin “Şehirli üzük”, “İki rəssam”, “İlin fəsiləri”, “İsgəndər və çoban”, “Süleyman və əkinçi”, “Zalım padşah və qoca”, “Kərpickəsən qoca”, “Bülbül və qızılquş”, “Xeyir və Şər”, “Nuşirəvan və bayquşların söhbəti” və digər məşhur əsərləri yer alıb.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

Xalq qəzeti .- 2022.- 5 noyabr.- S.11.